

**"AQRO.AZ" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ-nin maliyyə
hesabatları və auditor rəyi**

-20



**THE CHAMBER OF AUDITORS OF
AZERBAIJAN REPUBLIC
"TNM AUDİT" LLC**

**AZƏRBAYCAN RESPUBLİKASININ
AUDİTORLAR PALATASI
"TNM AUDİT" MMC**

***"AQRO.AZ" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ
MALİYYƏ HESABATLARI VƏ MÜSTƏQİL AUDİTORUN RƏYİ
2017-ci il***

M Ü N D Ə R İ C A T

**Məktub öhdəlik
Rəhbərliyin məsuliyyətinin bəyanı
Müstəqil auditorun hesabatı
Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat
Kapitalda dəyişikliklər haqqında hesabat
Maliyyə vəziyyəti haqqında hesabat
Pul vəsaitlərinin hərəkəti haqqında hesabat**

**" AQRO.AZ " MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ-nin maliyyə
hesabatları və auditor rəyi**

Məktub-öhdəlik

"AQRO.AZ" Məhdud Məsuliyyətli Cəmiyyətin (VÖEN 1100376301) Rəhbərliyininə

Siz məndən 01 Yanvar 2017-ci il tarixdən 31 dekabr 2017-ci il tarixədək olan dövrdə təqdim olunmuş maliyyə hesabatlarının üzrə audit keçirməyi xahiş etmisiniz. Hazırkı məktub əsasında auditin keçirilməsinə razılıq verdiyimizi və həmin tapşırığı qəbul etdiyimizi bildiririk. Audit maliyyə hesabatlarına dair rəyin bildirilməsi məqsədilə aparılacaqdır.

Audit prosesi beynəlxalq audit standartlarına müvafiq aparılacaqdır. Nəzərdə tutulan standartlar etik normalara riayət etməklə audit prosesinin maliyyə hesabatlarında əhəmiyyətli səhvlərin olub-olmadığını müəyyən etmək üçün əsaslı təminat əldə etmək məqsədilə planlaşdırılmasını və icrasını tələb edir. Bizim audit işimiz test əsasında yoxlamadan, hesabları və maliyyə hesabatlarını təmin edən sübutların əldə edilməsindən ibarət olacaqdır. Seçilmiş prosedurlar maliyyə hesabatlarında faktın fırıldaqçılıq və ya səhv olması ilə əlaqədar əhəmiyyətli səhvin olması riskinin qiymətləndirilməsi daxil olmaqla, auditorun mühakiməsindən asılıdır. Eyni zamanda, auditə rəhbərlik tərəfindən istifadə edilən uçot qaydalarının, eləcə də maliyyə hesabatlarının ümumi təqdimatının qiymətləndirilməsi daxildir.

Müəyyən mühasibat və daxili nəzarət sisteminin məhdudiyyətləri ilə birlikdə, auditin test mahiyyəti və bir sıra digər daxili məhdudiyyətlərinin olması ilə əlaqədar əhəmiyyətli səhvlərin aşkar edilməməsi üzrə labüd risk mövcuddur.

Riskin qiymətləndirilməsi zamanı müəssisənin daxili nəzarətinin səmərəliliyinə dair rəyimizi bildirmək üçün deyil, müəyyən vəziyyətdə müvafiq hesab edilən audit prosedurlarının planlaşdırılması üçün biz müəssisənin maliyyə hesabatlarının hazırlığna uyğun daxili nəzarət formasını nəzərə alırıq. Bununla belə, maliyyə hesabatları üzərində daxili nəzarətin planlaşdırılması və tətbiqində maliyyə hesabatlarının auditi zamanı diqqətimizi cəlb edəcək hər hansı nöqsanlar barədə sizi ayrıca məktubla təmin edəcəyik.

Nəzərinizə çatdırırıq ki, maliyyə hesabatlarının beynəlxalq standartlarına müvafiq müəssisənin maliyyə mövqeyi, maliyyə vəziyyəti və pul vəsaitlərinin hərəkətinə dair maliyyə hesabatlarının hazırlanmasına dair cavabdehlik müəssisə rəhbərliyinin üzərinə düşür. Bizim auditor hesabatı rəhbərliyin maliyyə hesabatlarını tətbiq olunan maliyyə hesabatlarının prinsiplərinə müvafiq hazırlanması və təqdim edilməsi üzrə cavabdehlik daşmasını aydınlaşdıracaqdır və rəhbərliyin öhdəlikləri aşağıdakılardır:

- Fırıldaqçılıq və təhrif ilə əlaqədar səhvlərdən uzaq maliyyə hesabatlarının hazırlanmasına müvafiq daxili nəzarətin planlaşdırılması, yerinə yetirilməsi və qorunub saxlanması.
- Müvafiq uçot siyasətlərinin seçilməsi və tətbiqi.
- Müəyyən hallarda münasib hesab edilən mühasibat qiymətləndirməsinin aparılması.

Audit prosesinin bir hissəsi olaraq, biz rəhbərlikdən auditlə bağlı edilmiş təqdimata dair yazılı razılıq tələb edəcəyik.

Sizin işçi heyətinizlə əməkdaşlıq etməyə hazırıq və onların auditlə bağlı lazım olan bütün hesabatları, sənədləşmələri və sair məlumatı təqdim edəcəklərinə inanırıq.

Ödəniş haqqı və formasına dair məlumat müqavilə əcacinə müəyyənləşdiriləcəkdir.

Maliyyə hesabatlarının auditinin təşkilinin sizin razılığınıza müvafiq olmasını təsdiq etmək üçün verilən məktuba əlavə edilən nüsxəni imzalamağınızı və geri qaytarmağınızı xahiş edirik.

"TNM AUDİT" MMC-nin direktoru

"AQRO.AZ" Məhdud Məsuliyyətli Cəmiyyətin
(VÖEN 1100376301) adından təsdiq edilmişdir
qanuni təmsilçi



Əliyev Nəcəf Musa oğlu

**" AQRO.AZ " MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ-nin maliyyə
hesabatları və auditor rəyi
MALİYYƏ HESABATLARININ HAZIRLANMASI VƏ TƏSQDİQ EDİLMƏSİ İLƏ
BAĞLI RƏHBƏRLİYİN MƏSULİYYƏTİNİN BƏYANI
31 DEKABR 2017-ci il TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ**

Bu bəyannamə "AQRO.AZ" Məhdud Məsuliyyətli Cəmiyyətin (VÖEN 1100376301) (bundan sonra "Cəmiyyət") maliyyə hesabatları ilə bağlı rəhbərliyin və müstəqil auditorların göstərilən məsuliyyətlərini fərqləndirmək məqsədi ilə hazırlanmışdır.

Rəhbərlik, 31 dekabr 2017-ci il Cəmiyyətin maliyyə vəziyyətini, həmin tarixdə başa çatmış il üzrə əməliyyat nəticələrini, pul vəsaitlərinin hərəkəti və xalis aktivlərdə dəyişiklikləri əks etdirən Azərbaycan Respublikası qanunvericiliyinə uyğun maliyyə hesabatlarının düzgün hazırlanması üçün məsuliyyət daşıyır.

Maliyyə hesabatlarının hazırlanması zamanı rəhbərlik aşağıdakılar üzrə məsuliyyət daşıyır.

Uyğun mühasibat prinsiplərinin seçilməsi və mütəmadi olaraq tətbiq edilməsi;

Qanunvericiliyin xüsusi tələbləri ilə uyğunluq istifadəçilərə Cəmiyyətin maliyyə vəziyyəti və məcmu gəlir haqqında müəyyən əməliyyatların, digər hadisələrin və vəziyyətlərin təsirinin anlaşılması üçün kifayət etmədikdə əlavə açıqlamaların təmin edilməsi;

Məntiqi və məqsədəuyğun təxminlərin və qərarların qəbul edilməsi;

Maliyyə hesabatlarının Qanunvericiliyə müvafiq hazırlanması və ya əgər hər hansı bir kənarlaşma varsa onun maliyyə hesabatlarında bəyan edilməsi və izahı;

Yaxın gələcəkdə Cəmiyyətin işini normal şərtlər altında davam etdirdiyi halda, hesabat tarixinə maliyyə hesabatlarının daimilik prinsipi əsasında hazırlanması.

Rəhbərlik həmçinin aşağıdakı məsələlər üzrə məsuliyyət daşıyır:

Cəmiyyətin daxilində səmərəli və keyfiyyətli daxili nəzarət sisteminin işlənilib hazırlanması, qurulması və möhkəmləndirilməsi;

Cəmiyyətin maliyyə hesabatlarının Azərbaycan Respublikasında qüvvədə olan mühasibat standartlarına uyğun olaraq düzgün hazırlanması və Cəmiyyətin maliyyə vəziyyətini istənilən zaman düzgün əks etdirən mühasibat sisteminin təşkil edilməsi, vergi qanunvericiliyinə əməl edilməsi, vergilərin və digər ödənişlərin düzgün hesablanması və ödənilməsi;


Yerli mühasibat sisteminin qanunvericilik və Azərbaycan Respublikasının mühasibat standartlarına uyğun olaraq təşkil edilməsi;

Mümkün imkanlardan istifadə edərək Assosiasianın aktivlərinin mühafizə edilməsinin təşkil olunması; və

Saxtakarlıq, yanlışlıq və digər qanunauyğunsuzluq hallarının müəyyən edilməsi qarşısının alınması.

Qeyq: Bəyan edirik ki, audit olunması nəzərdə tutulan dövrün auditinə dair başqa auditorla müqavilə bağlanmamış və maliyyə hesabatlarının auditini aparılmamışdır.


Direktor


Baş Mühasib

**" AQRO.AZ " MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ-nin maliyyə
hesabatları və auditor rəyi**



**THE CHAMBER OF AUDITORS OF
AZERBAIJAN REPUBLIC
"TNM AUDİT" LLC**

**AZƏRBAYCAN RESPUBLİKASININ
AUDİTORLAR PALATASI
"TNM AUDİT" MMC**

**MÜSTƏQİL AUDİTORUN HESABATI
"AQRO.AZ"**

**Məhdud Məsuliyyətli Cəmiyyətin (VÖEN 1100376301) təsisçilərinə
Şərti müsbət rəy**

Mən "AQRO.AZ" Məhdud Məsuliyyətli Cəmiyyətin (VÖEN 1100376301) (Bundan sonra - "Cəmiyyət") 31 dekabr 2017-ci il tarixinə maliyyə hesabatlarının auditini aparmışam. Hesab edirəm ki, hesabatımızın "Şərti müsbət rəy üçün əsaslar" bölməsində əks etdirilən məsələnin nəticələri istisna olmaqla, əlavə edilmiş maliyyə hesabatları Cəmiyyətin 31 dekabr 2017-ci il tarixinə maliyyə vəziyyətini, habelə maliyyə nəticələrini və göstərilən tarixdə başa çatan il üçün pul vəsaitlərinin hərəkətini Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq bütün əhəmiyyətli aspektlərdə ədalətli əks etdirir .

Şərti müsbət rəy üçün əsaslar

Cəmiyyət öz maliyyə hesabatlarını Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına na müvafiq tərtib etməlidir. Təqdim olunmuş hesabatın həmin standartlara tam müvafiqliyi təmin olunmalıdır.

Mən auditı Beynəlxalq audit standartlarına (BAS) uyğun aparmışam. Bu standartlar üzrə mənim məsuliyyətlərim əlavə olaraq hesabatımın "Maliyyə hesabatlarının auditı üçün auditorun məsuliyyəti" bölməsində təsvir edilir. Mən Azərbaycan Respublikasındakı maliyyə hesabatlarının auditinə aid olan etik normaların tələblərinə uyğun olaraq Cəmiyyətdən asılı deyiləm və biz digər etik öhdəliklərimi bu tələblərə uyğun yerinə yetirmişəm. Hesab edirəm ki, əldə etdiyim audit sübutları rəyimi əsaslandırmaq üçün yetərli və münasibdir.

Maliyyə hesabatlarına görə rəhbərliyin və Cəmiyyətin idarə edilməsinə məsul şəxslərin məsuliyyəti

Rəhbərlik maliyyə hesabatlarının Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə və rəhbərliyin fikrincə, dələduzluq və ya səhvlər nəticəsində əhəmiyyətli təhriflərin olmadığı maliyyə hesabatlarının hazırlanmasına imkan verən zəruri daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarını hazırladıqda, rəhbərlik Cəmiyyəti ləğv etmək və ya işini dayandırmaq niyyətində olmadığı, yaxud bunu etməkdən başqa münasib alternativ olmadığı halda, rəhbərlik Cəmiyyətin fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fasiləsiz fəaliyyətə aid olan məsələlər haqqında məlumatların açıqlanmasına və mühasibat uçotunda fasiləsiz fəaliyyət prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.

İdarəetməyə məsul şəxslər Cəmiyyətin maliyyə hesabatlarının təqdim etmə prosesinə nəzarətə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti

Mənim məqsədim maliyyə hesabatlarında bir tam kimi, dələduzluq və ya səhvlər nəticəsində, əhəmiyyətli təhriflərin olub-olmadığına dair kafi əminlik əldə etmək və rəyimin də daxil olduğu auditor hesabatını təqdim etməkdir. Kafi əminlik əminliyin yüksək səviyyəsidir, lakin o BAS-lara uyğun aparılmış auditin əhəmiyyətli təhrifləri hər bir halda aşkar edəcəyinə zəmanət vermir. Təhriflər dələduzluq və ya səhvlər nəticəsində yarana bilər və ayrılıqda yaxud məcmu olaraq, istifadəçilərin belə maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlarına təsir etmə ehtimalı olduğu halda əhəmiyyətli hesab edilir.

**TNM AUDİT MMC-nin
direktoru**

**Bakı, Azərbaycan Respublikası
İcazə: AT/182, 15.01.24**



Talıbov Nəcəf Musa oğlu

Maliyyə vəziyyəti haqqında hesabat

31 dekabr 2017-ci il tarixə

VÖEN

1100376301

Mühasibat uçotu subyektinin adı

"AQRO.AZ" Məhdud Məsuliyyətli Cəmiyyəti

Sahə (fəaliyyət növü)

1131

Mülkiyyət növü

Özəl

Ünvan

Bakı ş. Əhməd Rəcəbli k. cv 27A

Elektron poçt ünvanı

Ölçü vahidi:

manat

Bölmə a/	Bölmə/Maddələrin adı	Uçot siyasəti və izahlı qeydlərin №-si	Hesabat dövrü üzrə		Əvvəlki dövr üzrə	
1	2	3	4	5	6	7
	AKTİVLƏR					
1	Uzunmüddətli aktivlər					
10	Qeyri-maddi aktivlər					
11	Torpaq, tikili və avadanlıqlar		435959,3		531 598,57	
12	Investisiya mülkiyyəti					
13	Bioloji aktivlər					
14	Təbii sərvətlər					
15	İştirak payı metodu ilə uçota alınmış investisiyalar		14 729,80		14 729,80	

16	Təxirə salınmış vergi aktivləri					
17	Uzunmüddətli debitor borcları		82 214,67		82 214,67	
18	Sair uzunmüddətli maliyyə aktivləri		121 812,58		121 812,58	
19	Sair uzunmüddətli aktivlər		1 157 135,00		1 157 184,88	
	CƏMI UZUNMÜDDƏTLI AKTİVLƏR			1 811 851,35		1 907 540,50
2	Qısamüddətli aktivlər					
20	Ehtiyatlar		7501,02		42 111,47	
21	Qısamüddətli debitor borcları		49,87		1 081,95	
22	Pul vəsaitləri və onların ekvivalentləri		42140,44		101 529,51	
23	Sair qısamüddətli maliyyə aktivləri					
24	Sair qısamüddətli aktivlər					
	CƏMI QISAMÜDDƏTLI AKTİVLƏR			49691,33		144 722,93
	CƏMI AKTİVLƏR			1 861 542,68		2 052 263,43
	KAPİTAL VƏ ÖHDƏLİKLƏR					
3	Kapital					
30	Ödənilmiş nominal(nizamnamə) kapital		20		20,00	
31	Emissiya gəliri					
32	Geri alınmış kapital (səhmlər)					
33	Kapital ehtiyatları					
34	Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)		321534,77		523 632,44	
	CƏMI KAPİTAL		321554,77		523 652,44	

4	Uzunmüddətli öhdəliklər					
40	Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər					
41	Uzunmüddətli qiymətləndirilmiş öhdəliklər					
42	Təxirə salınmış vergi öhdəlikləri					
43	Uzunmüddətli kreditör borcları					
44	Sair uzunmüddətli öhdəliklər		1516469,16		1 516 184,51	
	CƏMI UZUNMÜDDƏTLI ÖHDƏLİKLƏR		1516469,16		1 516 184,51	
5	Qısamüddətli öhdəliklər					
50	Qısamüddətli faiz xərcləri yaradan öhdəliklər					
51	Qısamüddətli qiymətləndirilmiş öhdəliklər					
52	Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər		0		756,12	
53	Qısamüddətli kreditör borcları		23518,75		11 670,35	
54	Sair qısamüddətli öhdəliklər					
	CƏMI QISAMÜDDƏTLI ÖHDƏLİKLƏR		23518,75		12 426,47	
	CƏMI ÖHDƏLİKLƏR		1539987,91		1 528 610,98	
	CƏMI KAPİTAL VƏ ÖHDƏLİKLƏR		1861542,68			2 052 263,42

Rəhbər 
 Baş mühasib 
 “26” noyabr 2025
 ci il

Kapitalda dəyişikliklər haqqında hesabat

31 dekabr 2017-ci il tarixə

1100376301

"AQRO.AZ" Mahdud Masuliyetli Cəmiyyəti

1131

 $\text{O}::\text{Z}$

Bakı ş. Əhməd Rəcəbli k. ev 27A

Elektron poçt ünvan

Olçü vahidi:

manat

[illegible]

Mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabat

(xərclərin funksiyaları üzrə)

31 dekabr 2017-ci il tarixə

VÖEN

1100376301

Mühasibat uçotu

subyektinin adı

"AQRO.AZ" Məhdud Məsuliyyətli Cəmiyyəti

Sahə (fəaliyyət

növü)

1131

Mülkiyyət növü

Özəl

Ünvan

Bakı ş. Əhməd Rəcəbli k. ev 27A



Elektron poçt

ünvan

Ölçü vahidi:

manat

Bölmə (maddə)	Göstəricilərin adı	Uçot siyasəti və izahlı qeydlərin №-si	Hesabat dövrü üzrə	Əvvəlki dövr üzrə
1	2	3	4	5
60	Əsas əməliyyat gəlirləri			181 361,34
61 və 73	Sair əməliyyat gəlirləri		3 700,21	
	Bitməmiş istehsalat və hazır məhsul ehtiyatlarındakı artımlar (azalmalar)			
	Təşkilat tərəfindən yerinə yetirilmiş və kapitallaşdırılmış işlər			
	İstifadə edilmiş material ehtiyatları		30 977,20	16 600,00
	İşçi heyəti üzrə xərclər		19 660,56	25 367,68
	Amortizasiya xərcləri		95 469,96	65 832,54
	Digər əməliyyat xərcləri			
73 və 61	Sair əməliyyat xərcləri		59 690,16	44 294,94
O cümlədən	Xaricdən maliyyələşdirilən elmi-tədqiqat işləri üzrə xərclər			

	Xaricdən maliyyələşdirilən elmi-tədqiqat işləri üzrə xərclər istisna olmaqla sair əməliyyat xərcləri			
	Cəmi xərclər		205 797,88	152 095,16
62 və 74	Fəaliyyətin dayandırılmasından yaranan mənfəətlər (zərərlər)			
	Əməliyyat mənfəəti (zərəri)		- 202 097,67	29 266,18
63 və 75	Maliyyə mənfəəti (zərəri)		- 8 208,00	- 29 150,96
64 və 76	Fövqəladə mənfəət (zərər)			
81	Asılı və birgə müəssisələrin mənfəətlərində (zərərlərində) pay			
	Vergiqoymadan əvvəl mənfəət (zərər)		- 8 208,00	115,22
90	Mənfəət vergisi			23,04
341	Hesabat dövründə xalis mənfəət (zərər)		- 8 208,00	29 243,14
	O cümlədən			
	qeyri-nəzarət payları üzrə xalis mənfəət (zərər)			
	əsas cəmiyyətin sahiblərinin mənfəəti (zərəri)			
	Digər məcmu gəlir			
	Məcmu gəlir (xalis mənfəətin (zərərin) və digər məcmu gəlirin cəmi)		- 8 208,00	29 243,14
	O cümlədən			
	qeyri-nəzarət payları üzrə xalis mənfəət (zərər)			
	əsas cəmiyyətin sahiblərinin mənfəəti (zərəri)			
Rəhbər 				
Baş mühasib  "26" noyabr 20 25 ci il				

Pul vəsaitlərinin hərəkəti haqqında hesabat
(dolayı metod)

31 dekabr 2017-ci il tarixə

VÖEN

1100376301

Mühasibat uçotu subyektinin adı

"AQRO.AZ" Məhdud Məsuliyyətli Cəmiyyəti

Sahə (fəaliyyət növü)

1131

Mülkiyyət növü

Özəl

Ünvan

Bakı ş. Əhməd Rəcəbli k. ev 27A

Elektron poçt ünvan

Ölçü vahidi:

manat

	Uçot siyasəti və izahlı qeydlərin №-si	Hesabat dövrü üzrə	Əvvəlki dövr üzrə
1	2	3	4
Əməliyyat fəaliyyətindən pul vəsaitlərinin hərəkəti			
Hesabat dövründə xalis mənfəət və ya zərər		- 202 097,67	29266,18
Aşağıdakı maddələr üzrə düzəlişlər:			
azlıq təşkil edən mülkiyyətçilərin payı			
mənfəət vergisi üzrə xərclər		-	-23,04
amortizasiya xərcləri		95 469,96	65832,54
investisiya fəaliyyəti ilə əlaqədar zərər (mənfəət)			
maliyyələşdirmə üzrə fəaliyyətə aid olan digər xərclər (gəlirlər)			
Məzənnə fərqi üzrə xərclər (gəlirlər)			
Faiz xərcləri (gəlirləri)			
Şübhəli debitor borcları üzrə xərclər			
İddia müddəti ötmüş kreditor borclar üzrə gəlirlər			
Sair qeyri-pul əməliyyatları üzrə xərclər (gəlirlər)			
Dövriyyə kapitalındakı dəyişikliklərə qədər əməliyyat fəaliyyəti üzrə xalis pul vəsaitləri		- 106 627,71	95075,68
Aşağıdakı maddələr üzrə baş verən dəyişikliklər:			
Ehtiyatların azalması (artması)			
əməliyyat debitor borclarının azalması (artması)		1 032,08	1820

sair qısamüddətli aktivlərin azalması (artması)			
vergi və sair məcburi ödənişlər üzrə öhdəliklərin artması (azalması)		-	756,12
əməliyyat kreditor borclarının artması (azalması)			
Sair qısamüddətli öhdəliklərin artması (azalması)		46206,56	-975561,8
Ödənilmiş (qaytarılmış) mənfəət vergisi			
Ödənilmiş faizlər			
Əməliyyat fəaliyyəti ilə əlaqədar pul vəsaitlərinin fəvqəladə daxilolmaları və xaricəlmələri			
Əməliyyat fəaliyyətindən yaranan pul vəsaitlərinin xalis hərəkəti		47 238,64	-975561,8
İnvestisiya fəaliyyətindən yaranan pul vəsaitlərinin hərəkətləri			
Torpaq, tikili və avadanlıqların, qeyri-maddi aktivlərin və digər uzunmüddətli aktivlərin satışından əldə olunan pul vəsaitlərinin daxilolmaları			
Torpaq, tikili və avadanlıqların, qeyri-maddi aktivlərin və digər uzunmüddətli aktivlərin əldə edilməsi üçün pul vəsaitlərinin xaricəlmələri			
digər müəssisələrin pay və ya borc alətlərinin və birgə müəssisədə iştirak paylarının satılmasından yaranan pul vəsaitlərinin daxilolmaları (pul vəsaitlərinin ekvivalentləri kimi nəzərə alınan və sənədlərin bağlanması və ya ticarət məqsədləri üçün nəzərdə tutulmuş alətlər üzrə pul vəsaitlərinin daxilolmaları istisna olmaqla);			

digər müəssisələrin pay və ya borc alətlərinin və birgə müəssisədə iştirak paylarının əldə edilməsi üçün ödənilən pul vəsaitlərinin xaricəmələri (pul vəsaitlərinin ekvivalentləri kimi nəzərə alınan və sənədlərin bağlanması və ya ticarət məqsədləri üçün nəzərdə tutulmuş alətlər üzrə pul vəsaitlərinin xaricəmələri istisna olmaqla);			
digər tərəflərə verilmiş borcların qaytarılmasından pul vəsaitlərinin daxiləmələri;			
digər tərəflərə verilmiş borclara görə pul vəsaitlərinin xaricəmələri;			
fyuçers, forvard, opsiya və svop müqavilələri üzrə pul vəsaitlərinin daxiləmələri;			
fyuçers, forvard, opsiya və svop müqavilələri üzrə pul vəsaitlərinin ödənişləri;			
İnvestisiya fəaliyyəti ilə əlaqədar pul vəsaitlərinin fəvqəladə daxiləmələri və xaricəmələri.			
İnvestisiya fəaliyyətindən yaranan pul vəsaitlərinin xalis hərəkəti			
Maliyyələşdirmə üzrə fəaliyyətdən pul vəsaitlərinin hərəkəti			
səhmlərin və digər kapital alətlərin buraxılması nəticəsində yaranan pul vəsaitlərinin daxiləmələri			
müəssisənin öz səhmlərinin əldə edilməsi və ya yenidən alınması nəticəsində pul vəsaitlərinin xaricəmələri			
təminatlı istiqrazların, borc sənədlərinin, veksellərin, istiqraz vəərəqlərinin, girov kağızlarının buraxılmasından və digər qısamüddətli və uzunmüddətli borcların alınmasına görə pul vəsaitlərinin daxiləmələri;[20]			

borc şəklində alınmış məbləğlərin geri qaytarılmasına görə pul vəsaitlərinin xaricəlmələri			
məqsədli maliyyələşdirmə şəklində pul vəsaitlərinin daxiləlmələri			
məqsədli maliyyələşdirmə şəklində alınmış məbləğlərin geri qaytarılmasına görə pul vəsaitlərinin xaricəlmələri			
maliyyə icarəsi müqavilələrinin şərtlərinə əsasən əsas məbləğlər üzrə pul vəsaitlərinin xaricəlmələri			
dividendlər və buna oxşar digər ödəmələr şəklində pul vəsaitlərinin xaricəlmələri			
faizlər şəklində pul vəsaitlərinin xaricəlmələri			
Maliyyələşdirmə üzrə fəaliyyətlər ilə əlaqədar pul vəsaitlərinin fəvqəladə daxiləlmələri və xaricəlmələri			
Maliyyələşdirmə üzrə fəaliyyətdən yaranan pul vəsaitlərinin xalis hərəkəti			
Pul vəsaitləri və onların ekvivalentlərinin artması (azalması)		- 59 389,07	-877910
Pul vəsaitlərinin və onların ekvivalentlərinin hərəkəti			
bank overdraftları çıxılmaqla pul vəsaitləri və onların ekvivalentlərinin ilin əvvəlinə olan məbləği		101529,51	979439,51
il ərzində pul vəsaitləri və onların ekvivalentlərinin artması (azalması)		- 59 389,07	-877910
xarici valyutaların məzənnələrinin dəyişməsinin təsiri			
bank overdraftları çıxılmaqla pul vəsaitləri və onların ekvivalentlərinin ilin sonuna olan qalığı		42 140,44	101529,51

Rəhbər

Baş mühasib